

## Qrbin "insan haqlar" adl dokoki qınc

Almaniyann xarici ilr naziri Annalena Berbok noyabrn 4-d Azrbaycana sfiri zaman Iknin vtnda .cmiyytinin nmayndri il mhmm mzakir aparb



aranews:parstoday-Gümüşd Azrbaycanda insan hüquqların vziyyeti, fallara qar repressionalar, siyasi motivli mhkm tqibi, KV azadlınn statusu, hukumtin vtnda cmiyytin v nsan Haqlar Tkilatlarna tzyiqi daxil olmaqla bir &ccedil;ox müssüm;hüquml;m msllr toxunulub.

Turan xbr agentliyinin verdiyi mlumatda deyilir ki, müzakirələr Almaniyadan deportasiya edilmiş v sonradan Azrbaycanda sassz kimi qbul edilən ittihamlarla saxlanılan fallarn ilrin d aid edilib.

Gümüşd həm&ccedil;inin hüquq msllri &uuml;zr ekspertlər Zibeyd Sadqova v El&ccedil;in Sadqov, həm&ccedil;inin Almaniyann Azrbaycandak sfiri Ralf Xorlemann elc d Alman mediasnn nüüm;mayndri itirak ediblər.

Almaniyann digr Avropa &ouml;lkli kimi insan haqlar m&ouml;vzusunda &ouml;z dominantn qbul etdirmədkəi tkbb&uuml;r&uuml; v buna Rsmi Bakın təslim olmas g&ouml;strir ki, qrb d&ouml;vlətləri hl bundan sonra da rsmi Bakıya qar &ldquo;insan hüquqları&rdquo; adlı domokl qıncdan istifad edəklər v bu tzyiq vasitsindn &ouml;z istklərin nail olmaq &uuml;&ccedil;&uuml;n faydalanaçaqlar.

1 milyon Azrbaycan Respublikas insannn 30 il davam edn ial nticisind didrgin hyat yaamas, &ouml;z doma yurdundan g&uuml;c təbiq edilək qovulmas, n ilkin insan haqlarndan məhrum ediləsi, azrbaycanlı qadın v uaqlar da daxil minlərl m&uuml;lki insannn separatizm v irq&ccedil;ilik qurban olmas, bir də olsun Qrb d&ouml;vlətlərinin diqqətini &ccedil;kəyib.

El Annalena Berboka Bakda qə&ccedil;qn v məcburi k&ouml;&ccedil;k&uuml;nrl g&ouml;r&uuml; &uuml;&ccedil;&uuml;n təklif verils d, onun, bu g&ouml;r&uuml;dn imtina etəsi s&ouml;z&uuml; gedn reallı n&ouml;vbəti s&uuml;butudur.

Bu həqiqət g&ouml;z &ouml;n&uuml;nd ikn Avropa &ouml;lkliinin Azrbaycanda &ldquo;insan haqları&rdquo; bard nigaran&ccedil;ləqlər he&ccedil; vaxt birnmənal qarlanmr.

Maraqlıdr ki, həmin hegemon&ccedil;u qrb d&ouml;vlətləri &ouml;z byanatlarında da həqiqi məqsədlərini a&ccedil;q-akar qeyd edirlər.

&ldquo;Bu g&ouml;r&uuml; insan hüquqları, regional m&uuml;naqıl v vtnda azadlıqların qorunması da daxil olmaqla m&uuml;rkkəb v həssas msllrin həllind diplomatiyann oynadı m&uuml;h&uuml;m rolu xatrladır&rdquo;,- Almaniya tərfinin byanatında deyilir. Bu isə demkdir ki, Almaniya təmsalında Avropaya g&ouml;r, onlarn &ldquo;həssas v m&uuml;rkkəb&rdquo; mənafeyinin təmən olunması &uuml;&ccedil;&uuml;n hrhans m&uuml;zakiry Azrbaycandak &ldquo;insan haqları&rdquo; boluu da daxildir. Bu boluq qabardıla da bilir, ona

g&ouml;z yumula da bilr. B&uuml;t&uuml;n bunlar is &ldquo;hssas v  
m&uuml;rkk&rdquo; msllrin rsmi Bak trfindn nec yoluna qoyulmasndan asldr.